

2024-ci il üzrə İZAHAT VƏRƏQƏSİ

“Atəşgah” Sığorta Şirkəti 2024-ci maliyyə ili üçün tərtib edilən hesabatlarla əlaqədar aşağıdakı zəruri izahatları təqdim edir.

Hesabat dövründə nizamnamə fondu 5.008.500,0 (beş milyon səkkiz min beş yuz) manat təşkil edir və nizamnamə fondunun formalaşması aşağıdakı kimidir:

(manat)				
Sıra №	Təsisçilər	Elan olunmuş nizamnamə kapitalının faizi	Elan olunmuş nizamnamə kapitalının məbləği	Ödənilmiş nizamnamə kapitalının məbləği
1	2	3	4	5
1.	ARDNŞ	10%	500.850,00	500.850,00
2.	I.S.R. Holding limited	63%	3.155.355,00	3.155.355,00
3.	RAN-Eksim MMC	27%	1.352.295,00	1.352.295,00
	CƏMİ:	100%	5.008.500,00	5.008.500,00

31.12.2024-ci il tarixinə şirkətdə 388 nəfər əməkdaş çalışır.

Sığorta şirkətinin balansı Forma №1S “Sığortaçının (təkrarsığortaçının) və hüquqi şəxs sığorta brokerinin mühasibat balansı” üzrə:

Balansın aktiv hissəsi:

I.«Uzunmüddətli aktivlər» bölməsi:

1. **Kod A1 «Torpaq, tikili və avadanlıqlarlar»** üzrə əks olunmuş **10.860.232,44** manat məbləğində 4 kateqoriyadan ibarətdir:

- Tikililərin dəyəri 10.681.367,43 manat;
- Maşın və avadanlıqların dəyəri 115.651,83 manat;
- Nəqliyyat vasitələri dəyəri 51.132,02 manat;
- Digər torpaq, tikili və avadanlıqların dəyəri 12.081,16 manat.

2. **Kod A4 «Qeyri-maddi aktivlərin»** siyahısı üzrə əks olunmuş **447.846,85** manat məbləğində 3 kateqoriyadan ibarətdir:

- Lisenziyaların dəyəri 112.884,23 manat;
- Proqram təminatının dəyəri 308.497,16 manat;
- Digər qeyri-maddi aktivlərin dəyəri 26.465,46 manat.

3. **Kod A5** «Təxirə salınmış vergi aktivləri» üzrə əks olunmuş **14.037,58** manat 2024-ci ildə maliyyə uçotu ilə vergi uçotu arasında yaranmış mənfəət vergisi üzrə fərq məbləğindən ibarətdir.
4. **Kod A7** «Uzunmüddətli maliyyə aktivləri» bölməsinin tərkibində **Kod A8** «Dövlət qiymətli kağızları» üzrə əks olunmuş **21.480.622,39** manat məbləğin 19.338.011,26 manat hissəsi Maliyyə Nazirliyinə və 2.142.611,13 manat hissəsi Southerm Gas Corridora məxsus olan qiymətli kağızlardan ibarətdir;
5. **Kod A9** «Qeyri-dövlət qiymətli kağızları» üzrə əks olunmuş **85.000,00** manat, SOCAR bondlarından ibarətdir;
6. **Kod A10** «Sair maliyyə aktivləri» üzrə əks olunmuş **71.000,00** manat məbləğində vəsait, şirkətin törəmə təsərrüfat cəmiyyəti olan "İntermed-Assist" MMC-yə investisiya qoyuluşundan (borc qalığı) ibarətdir, **400.000,00** manat isə AR MN tərəfindən reyestrə əsasən İSB-də iştirak üçün təminat depozitləridir:
 - AVSMNİS - 200.000 manat
 - DƏİS – 100.000 manat
 - DƏİBMMİS – 100.000 manat
7. **Kod A11** «İştirak payı metodu ilə uçota alınmış investisiyalar» üzrə əks olunmuş **130.000,00** manat məbləğində vəsait, şirkətin törəmə təsərrüfat cəmiyyəti olan "İntermed-Assist" MMC-yə investisiya qoyuluşundan (nizamnamə kapitalı) ibarətdir;
8. **Kod A13** «Sair aktivlər» üzrə əks olunmuş **41.958,08** manat məbləğində vəsait şirkət üçün sifariş üçün edilmiş reklam məhsullarından, dəftərxana ləvazimatlarından və sair təsərrüfat vəsaitlərindən ibarətdir mal materiallarından ibarətdir;

II. «Qısamüddətli aktivlər» bölməsi:

9. **KodC3** Debitor borclarında "Birbaşa sığorta üzrə" **9.263.598,68** manatdan ibarətdir və aşağıdakı kimi bölünür:
 - hesabat tarixinə ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 8.485.321,22 manat;
 - hesabat tarixinə ödəmə vaxtı 31-45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 54.543,87 manat;
 - hesabat tarixinə ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları - 723.733,59 manat
10. **kodC5** Sığorta ödənişində təkrarsığortaçının payı **4.690,56** manatdan ibarətdir;
11. **kodC6** Debitor borclarında "təkrarsığortalı üzrə" **45.660,28** manat İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı ilə hesablaşmalar əks olunur (Yaşıl Kart

Təkrarsığorta Daxıl, Xarici Ölkələrdə Rəsmiləşdirilən Yaşıl Kart; AVSMM İcbari Sığortası Üzrə Sərhəd Sığortası);

12. **kod C9** «İddia tələbləri» üzrə əks olunmuş **1.490.643,63** manat məbləğin 1.320.015,47 manat məbləği subroqasiya tələbləri üzrə hesablanmış debitor borc və 170.628,16 manat isə AVSMM icbari sığortadan zərərlərin birbaşa tənzimlənməsindən yaranan vəsaitdən ibarətdir;
13. **kod C12** «Sair debitorlarla hesablaşmalar» üzrə əks olunmuş **106.362,42** manat məbləğin 18.666,35 manat vəsait icbari sığorta növləri üzrə ödənilməmiş sığorta haqlarından, 87.696,07 manat vəsait franşıza üzrə debitor borcdan ibarətdir;
14. **kod C13** «Pul vəsaitləri və onların ekvivalentləri» üzrə əks olunmuş **20.251.224,31** manat kassa, bank, depozit hesablarında və yolda olan pul vəsaitlərindən ibarətdir;
15. **kod C19** «Qısamüddətli maliyyə aktivləri» üzrə əks olunmuş **8.149.533,05** manat məbləğin 1.000.074,23 manat hissəsi Maliyyə Nazirliyinə və 7.149.458,82 manat ABŞ US Treasury notes məxsus olan qiymətli kağızlardan ibarətdir;
16. **kod C23** «Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı» üzrə əks olunmuş **8.042.004,04** manat məbləğində vəsait geyri-həyat sığorta sahəsi üzrə qüvvədə olan normativ aktların tələblərinə uyğun olaraq yaradılmış ehtiyat məbləğlərindən ibarətdir;
17. **kod C27** «Gələcək dövr xərcləri» üzrə əks olunmuş **451.464,40** manat məbləğin 24.478,30 manat məbləğ əvvəlcədən verilmiş icarə haqlarından, 426.986,10 manat məbləğində vəsait keçmiş illərin məzuniyyətlər üzrə ehtiyat fondundan ibarətdir;
18. **kod C28** «Verilmiş avanslar» üzrə əks olunmuş **40.330,08** manat məbləğ şirkətlərə köçürülmüş avanslardan ibarətdir;
19. **kod C30** «Sair aktivlər» üzrə əks olunmuş **700.498,72** manatın 656.332,66 manat hissəsi bağlanmış depozit müqavilələri üzrə hesablanan faiz gəlirlərinin hesabat ilinə düşən hissəsindən, 14.002,33 manat sair debitorlarla hesablaşma, 16.855,63 manat sığorta ödənişi ilə əlagədar avtotəmirə köçürülən avans, 13.308,10 manat əmək haqqı üzrə işçi heyəti ilə hesablaşmalar;

Balansın passiv hissəsi:

I. «Kapital» bölməsi:

1. **kod F5** «Yenidən qiymətləndirilmə üzrə ehtiyat» üzrə əks olunmuş **8.302.956,23** manat şirkətin balansında olan ofis binaların İFRS standartlarına uyğun olaraq, qiymətləndirilməsidir;
2. **kod H1** Sığorta ehtiyatları bölməsi üzrə əks olunmuş **52.989.993,29** manat məbləğində vəsait sığorta üzrə qüvvədə olan normativ aktların tələblərinə uyğun olaraq yaradılmış ehtiyat məbləğlərindən ibarətdir;
3. **kod H4** Sığorta ehtiyatları bölməsi üzrə əks olunmuş **1.177.183,17** manat Sığorta haqqında Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sığortaçının qarşısız alınma tədbirləri fonduna ayırdığı 1 faiz həcmində vəsaitdən ibarətdir;

4. **kod H19** "Təkrarsığorta əməliyyatları üzrə öhdəlikləri" bölməsində əks olunmuş 7.544.754,17 manat məbləğində vəsait Təkrarsığortacı üzrə hesablanmış təkrarsığorta mükafatlarından ibarətdir;
5. **Kod J2** "Qısamüddətli qiymətləndirilmiş öhdəliklər" üzrə əks olunmuş 426.986,1 manat məbləğində vəsait keçmiş illərin məzuniyyətlər üzrə ehtiyat fondan ibarətdir;
6. **Kod J6** «Büdcə ilə hesablaşmalar» üzrə əks olunmuş 395.092,58 manat məbləğindən 18.266,89 manat ödəmə mənbəyində tutulan vergi, 370.052,53 manat mənfəət vergidən və 6.706,62 manat əmlak vergidən, 66,54 manat isə digər vergilərdən ibarətdir;
7. **Kod J7** «Sosial sığorta və təminat üzrə » üzrə əks olunmuş 126.766,58 manat məbləğ 2024-cü ilin dekabr ayı üzrə öhdəlikdən ibarətdir;
8. **Kod J8** «Kreditör borcları» üzrə əks olunmuş 246.318,47 manat məbləğində vəsaitin icbari sığorta növlərindən 2024-cü ilin dekabr ayı ərzində daxil olmalardan İcbari Sığorta Bürosuna 5% ayırmadan ibarətdir;
9. **Kod J10** «Sair kreditör» üzrə etdirilmiş 982.227,18 manat müştəri tərəfindən artıq köçürülmüş sığorta və qaytarılan sığorta haqqlarından ibarətdir;
10. **Kod J15** «Sair öhdəliklər» üzrə əks etdirilmiş 70.254,72 manatın 4.972,26 manat işçi heyəti ilə hesablaşmalar, 65.282,46 manat digər şirkətlərə göstərilmiş xidmətlər üzrə kreditörarla hesablaşmalardan ibarətdir.

Rəhbər:



Baş mühasib:

